

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının
vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na
2 nömrəli əlavə

**Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi üçün**

Şəkil üçün yer
Açıq fonda
3.5x4.5

ƏRİZƏ - ANKET

Xahiş edirəm, mənim Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin müəyyənləşdirəsiniz.

1. Soyadı, adı və atasının adı		
2. Soyadı və ya adı dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü		
2.1. əvvəlki soyadı və ya adı	2.2. istifadə dövrü	2.3. dəyişdirilmənin səbəbləri
3. Doğum tarixi (gün, ay, il)		
4. Doğum yeri		
5. Milliyyəti		
6. Ailə vəziyyəti (nikahda, dul, subay)		
7. Digər dövlətin vətəndaşlığı		
8. Şəxsiyyətini təsdiq edən sənədin və ya ona bərabər tutulan digər sənədin:	8.1. növü	
	8.2. seriyası və nömrəsi:	
	8.3. verilmə tarixi (gün, ay, il) :	
	8.4. etibarlılıq müddəti (gün, ay, il) :	
9. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındır? <input type="checkbox"/> bəli <input type="checkbox"/> xeyr		
9.1. haradan gəlmisiz	9.2. qaçqın statusunu təsdiq edən sənədinin:	
	9.2.1. seriyası və nömrəsi	9.2.2. verən dövlət orqanının adı

10. Hazırkı vaxta qədər şəxsiyyətini təsdiq edən hansı sənədləri olub və onları verən orqanlar:						
11. Hazırkı vaxta qədər, o cümlədən 1998-ci il oktyabrın 7-sinə qədər yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanlar:						
12. Azərbaycan Respublikasından gedişiniz və Azərbaycan Respublikasına gəlişinizin tarixi və məqsədi:						
13. Valideynləri barədə məlumat:						
13.1. Valideynlər	13.2. Soyadı, adı və atasının adı	13.3. Doğulduğu gün, ay, il	13.4. Doğulduğu yer	13.5. Milliyyəti	13.6. Vətəndaşlığı	13.7. Yaşadığı ünvan
Ata						
Ana						
14. Hazırda yaşadığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan						
15. Telefon nömrəsi (ev, mobil, iş) və elektron poçt ünvanınız						
16. Azərbaycan Respublikasının hüdudlarından kənarında yaşayırsa, Azərbaycan Respublikasında yaşayan yaxın qohumlarının ünvanı və telefon nömrəsi:						

17. Ərizəyə əlavə edilən sənədlər:

19. Bəyan edirəm ki, mənim tərəfimdən təqdim olunan məlumatlar tam daqiqdır.

“ _____ ” 2016-cı il Müraciət edən şəxsin imzası _____
(gün) (ay)

Xidməti qeydlər
(sənədləri qəbul edən orqan tərəfindən doldurulur)

Arizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, arizə-anketin düzgün doldurulmasını yoxladı

(sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı, imzası)

“ _____ ” 2016-cı il